

## Avropa Birliyi Maliyyələşmə Layihəsi



### **Müəllif Hüquqları Agentliyinin Rəqəmsal Şəbəkədə Əqli Mülkiyyət Hüquqlarının Qorunması və İdarə olunmasının institusional potensialının gücləndirilməsi ("MHAİPG")**

#### **Vakansiya təklif edir**

#### **Vəzifə 1: RTM (Rezident Tviniq Müşaviri) köməkçisi (tam iş - 21 ay)**

Tviniq Layihəsi müəllif hüquqları və əlaqəli hüquqlar qanununun təkmilləşməsinə yardım göstərəcək və onları AB direktivlərinə və qanunvericilik aktlarına daha da uyğunlaşdıracaq; müəllif hüquqları və əlaqəli hüquqların idarə olunması vasitələrini artıracaq; və bu cür hüquqların təminatı rejimini gücləndirəcək. Layihə həmçinin Fəaliyyət Planında əksini tapmış əlavə məqsədlərə nail olunmasına töhfə verəcək. "Qabaqalayıcı tədbirlər görmək, qaçaqmalçılığa və saxta və pirat məhsulların ixracı və idxalına qarşı mübarizəni gücləndirmək".

**Layihə həyata keçirildiyi müddətdə idarəçiliklə bağlı dəstəyin təmin edilməsində RTM-ə yardım göstərəcək.**

#### **İşin təsviri:**

- ofis idarəçiliyi, səsyazmaların saxlanması, yazışma, iclas protokollarının hazırlanması baxımdan RTM-ə ümumi dəstək;
- layihə sənədlərinin tərcümə edilməsi (təlim materialları, hesabatlar, informasiya materialı və s.);
- gündəlik olaraq, layihə komandası üçün (RTM, qısa-müddətli ekspertlər) ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə;
- İngilis və Azərbaycan dillərində yazılı layihə materiallarının tərtib edilməsi və redaktə edilməsi;
- hər bir fəaliyyətə və layihə idarəçiliyinə cəlb olunmuş benefisiar ölkə rəsmiləri ilə yaxın iş əlaqələrinin qurulması və inkişaf etdirilməsi;

- RTM tərəfindən tapşırılan digər vəzifələrin yerinə yetirilməsi.

### **Keyfiyyətlər:**

#### **Tələb olunan keyfiyyətlər:**

1. Univesitet dərəcəsi və ya ona bərabər dərəcə,
2. Azərbaycanda siyasi, hüquqi və idarəetmə sistemi üzrə bilik,
3. Şifahi və yazılı ingilis dilini səlis bilmək mütləqdir.
4. Ciddi idarəetmə və təşkilatçılıq bacarıqları,
5. Komandada işləmək bacarığı,
6. Çox yaxşı kompüter bacarıqları (MS Office, Word Excel, Power Point, İnternet),
7. Çox yaxşı ünsiyyət bacarığı,
8. Təmkinlilik və çeviklik.

#### **Üstünlüklər**

1. Ən azı 5 il müvafiq iş təcrübəsi,
2. Avropa Komissiyası tərəfindən maliyyələşən Tvining və ya layihələrdə əvvəlki təcrübə,
3. Azərbaycanda Əqli Mülkiyyət Hüquqları üzrə bilik, lakin bu tələb deyil.
4. AB təsisatları haqqında elementar biliyə malik olmaq.

#### **Qonorar**

- Hər ay 1500 avro qonorar ödəniləcək (dolayı vergilər daxil deyil)
- Podratçı Avropa Publik Hüquqi Mərkəz (APHM, Macarıstan Respublikası adından Tvining layihəsini həyata keçirən mandatlı qurum) olacaq. RTM köməkçisi bütün məsələlərdə RTM-ə müraciət edəcəkdir.

Vəzifə tələb edir: yaxşı təşkilatçılıq və ünsiyyət bacarıqları; yüksək məsuliyyət hissi; iş vaxtı və səyahət baxımdan çeviklik

**Şərtlər: 1 sentyabr 2017-ci il tarixdən başlamaq;**

**Yerləşmə: Bakı**

Tviniq Layihəsində RTM köməkçisi vəzifəsini tutmaq üçün seçilmiş köməkçinin dövlət qulluqçusu və ya benefisiarın - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin son 6 ay ərzində əməkdaşının olmaması nəzərdə tutulur.

Məhdud sayda namizədlər 25-28 iyul 2017-ci il tarixdə Bakıda müsahibəyə dəvət olunacaq (dəqiq tarix və yer barədə məlumat həmin iştirakçıya bildiriləcək).

### **Müraciət**

Zəhmət olmasa, mövzu bölməsində **RTM Köməkçisi** vəzifəsini göstərməklə, ingilis dilində CV (Europass form) və motivasiya məktubunu aşağıda göstərilən **bütün e-mail ünvanlarına** göndərin: [jhw@dkpto.dk](mailto:jhw@dkpto.dk),  
[Fidan.KERIMOVA@eeas.europa.eu](mailto:Fidan.KERIMOVA@eeas.europa.eu), [afsana606@gmail.com](mailto:afsana606@gmail.com),  
[rovshanas@mail.ru](mailto:rovshanas@mail.ru), [effie@liristi.gr](mailto:effie@liristi.gr), [tkantianis@eplc.com.gr](mailto:tkantianis@eplc.com.gr).

Müraciətdə e-mail və əlaqə nömrənizi saxlamağınız xahiş olunur.

**Vəzifə göstərilməyən və ingilis dilindən başqa hər hansı dildə tərtib olunan bütün müraciətlər qəbul edilməyəcək.**

**Təqdimat üçün son tarix: 18 iyul 2017-ci il.**

**Göstərilən tarixdən gec qəbul olunmuş müraciətlər nəzərə alınmayacaq.**